



AZƏRBAYCAN RESPUBLİKASI  
ELM VƏ TƏHSİL NAZIRLIYI

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin

12.09 2022-ci il tarixli F-531 № -li

əmri ilə təsdiq edilmişdir.



## “KOMPÜTER SİSTEMLƏRİNDE PROQRAMLAŞDIRMA” İXTİSASI ÜZRƏ

### TƏHSİL PROQRAMI (KURİKULUM)


BAKİ – 2022

## 1. Ümumi müddəalar

- 1.1. Subbakalavr ixtisas dərəcəsi verən "Kompyuter sistemlərində programlaşdırma" ixtisasının təhsil programı "Təhsil haqqında" və "Peşə təhsili haqqında" Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Təhsil Nazirliyinin müvafiq qərarları ilə təsdiq edilmiş müvafiq hüquqi sənəd və qaydalara uyğun hazırlanmışdır.
- 1.2. Yüksek texniki peşə təhsili proqramları (kurikulumlar) təlim nəticələri və məzmun standartlarını, tədris fənn/modullarını, həftəlik dərs və dərsdənkenar məşğələ saatlarının miqdərini, pedaqoji prosesin təşkili, təlim nəticələrinin qiymətləndirilməsi sistemini özündə əks etdirən sənəddir.
- 1.3. Təhsil Proqramı (kurikulum) tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasında fəaliyyət göstərən və həmin ixtisas üzrə subbakalavr hazırlığını həyata keçirən bütün peşə təhsili müəssisələri üçün məcburidir.
- 1.4. Strukturda istifadə olunan işarələr:  
**İTP** – ixtisas üzrə Təhsil Proqramı  
**ÜK** – ümummədəni kompetensiyalar  
**PK** – peşə kompetensiyaları

- 1.5. "Kompyuter sistemlərində programlaşdırma" ixtisası üzrə təhsil proqramlarının mənimşənilməsinin normativ müddəti və məzunlara verilən ixtisas dərəcəsi:

<b>Ixtisasın şifri və adı:</b>	030824 - Kompyuter sistemlərində programlaşdırma
<b>Ixtisas qrupu / İqtisadi sektorlar:</b>	İnformasiya kommunikasiya texnologiyaları
<b>Ixtisas dərəcəsi:</b>	"Kompyuter sistemlərində programlaşdırma" ixtisası üzrə subbakalavr dərəcəsi
<b>Kreditlərin sayı:</b>	180
<b>AzMKÇ səviyyəsi:</b>	5
<b>İSCED kodu:</b>	0613 Software and applications development and analysis
<b>İstinad edilən kvalifikasiya standartları və kodları:</b>	
<b>Təhsil forması və müddəti:</b>	Əyani Tam orta təhsil bazasından 3 il; Ümumi orta təhsil bazasından 4 il.
<b>Məşğulluq imkanları:</b>	İnformasiya texnologiyaları sahəsində və digər istehsalat sahələrinin informasiya texnologiyaları bölmələrində vəb programlaşdırma, frontend və



030824 – “Kompüter sistemlərində programlaşdırma” ixtisası “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi”nin (AzMKÇ) 5-ci səviyyəsinə uyğundur.

- 1.6 Təhsil programı üzrə bir semestrə 30 kredit müəyyənləşdirilir. Bir kredit tələbənin auditoriya və auditoriyadankənar 30 saatlıq işinə bərabərdir. Tələbənin 5 (beş) günlük iş rejimində həftəlik auditoriya və auditoriyadan-kənar yükünün ümumi həcmi 45 saatdır. Tələbənin həftəlik işinin həcmi 1,5 kreditdir. Buraxılış dövlət və semestr imtahanlarına hazırlığa, imtahanın verilməsinə və təcrübələrin keçirilməsinə ayrılmış hər bir həftə 1,5 kreditə bərabərdir. Tələbə üçün hər semestrdə 30 kreditə qədər modul və fənlərin tədrisi müəyyənləşdirilir. Müvəffəqiyyətlə təhsil alan tələbələrə əlavə ödəniş etmədən təhsil aldığı ixtisas üzrə əlavə modul (modullar) seçməyə icazə verilir və bütün hallarda bir semestrdə tələbənin götürdüyü kreditlərin sayı 40-dan çox olmamalıdır.
- 1.7 Müəyyən olunmuş kreditin tələbə tərəfindən yiğilması məcburidir. Kreditləri müəyyən səbəblərdən qazanmayan (qazana bilməyən) tələbənin həmin modul/fənn üzrə akademik borcu qalır. Cari semestrdə müəyyən səbəbdən imtahanda (imtahanlarda) iştirak etməyən və (və ya) həmin semestrdə akademik borcu yaranmış tələbəyə növbəti semestrin dərsləri başlayanadək bir dəfə həmin imtahani (imtahanları) vermək imkanı yaradılır. Əlavə olaraq tələbə hər bir semestrdə modul (fənni) dirləmədən akademik borcu əvvəlki semestrdə (semestrlərdə) yaranmış iki modul üzrə (hər moduldan bir dəfə olmaqla) də imtahanda iştirak edə bilər.



## **2. “Kompüter sistemlərində programlaşdırma” ixtisası üzrə məzunların ixtisas xarakteristikası və kompetensiyası**

### **2.1 Subbakalavrın ixtisas xarakteristikası.**

“Kompüter sistemlərində programlaşdırma” ixtisası üzrə məzun müxtəlif programlaşdırma dilləri ilə işləmək, programlaşdırma dillərinin tətbiqi ilə müxtəlif program təminatı və həllərin hazırlanması səriştələri əldə edəcəkdir. Məzun əsasən informasiya texnologiyaları sahəsində və digər istehsalat sahələrinin informasiya texnologiyaları bölmələrində vəb programlaşdırma, frontend və backend programlaşdırma kimi sahələrdə texniki vəzifələri icra edə biləcəkdir.

#### **2.1.1 Peşə fəaliyyətinin əsas istiqamətləri (vəzifə və funksiyalar):**

- İşi planlaşdırma və təşkilatçılıq etmək;
- Müxtəlif programlaşdırma dillərini fərqləndirmək və təyinatına uyğun işini planlaşdırmaq;
- Müxtəlif programlaşdırma dilləri ilə praktiki işləmək;
- Veb programlaşdırma sahəsi üzrə frontend və backend programlaşdırma üzrə işlərin icrası;
- Mobil tətbiqlərin hazırlanmasının planlaşdırılması və hazırlanması;
- Veb səhifələrin programlaşdırılması, təhlükəsizliyinin təminini;
- Verilənlər bazası ilə işin qurulması və tətbiqi;
- Müxətliif program təminatı və həllər üzrə dizayn, kodlaşdırma və digər əlaqəli işlərin icrası.

#### **2.1.2 Peşə fəaliyyəti üzrə hazırlıq səviyyəsinə qoyulan tələblər:**

İxtisas üzrə:

- Programlaşdırma, alqoritmərin qurulması və iş prinsipləri haqqında biliklər;
- Veb programlaşdırma və dizayn üzrə bilik və bacarıqlar;
- Obyekt yönümlü programlaşdırmanın tətbiqi;
- Müxətliif programlaşdırma dillərinin (C++, Phyton, Java) iş prinsipi və sadə programlaşdırma məhsullarının hazırlanması;
- Verilənlər bazası ilə iş üzrə biliklər;
- Frontend veb programlaşdırma üzrə bilik və bacarıqlar;
- Backend veb programlaşdırma üzrə bilik və bacarıqlar.



Yumşaq bacarıqlar (soft skills):

- Zamanın idarə olunması
- Problem həll etmə
- Yaradıcılıq

## 2.2. Programın mənimsənilməsi nəticəsində məzunun kompetensiyasına qoyulan tələblər.

### 2.2.1 Məzun aşağıdakı ümummədəni kompetensiyalara (ÜK) yiylənməlidir:

- kollektivdə işləmək (ÜK-1);
- öz sahəsi və digər sahələrin mütəxəssisləri ilə ünsiyyətdə olmaq (ÜK-2);
- etik normalara malik olmaq (ÜK-3);
- sağlam həyat tərzini gözləmək (ÜK-4);
- tənqid və özünətənqidə dözümlülük göstərmək (ÜK-5);
- problemləşmədə təşəbbüskarlıq göstərmək və məsuliyyəti öz üzərinə götürmək (ÜK-6);
- dövlət dilində sərbəst danışmaq (ÜK-7);
- xarici dildə ünsiyyətdə olmayı və fikrini ifadə etməyi bacarmaq (ÜK-8);
- İKT-dən istifadə etməyi bacarmaq (ÜK-9);
- Karyera planlaması və karyera yüksəlişi üçün öz inkişafına, peşəkarlığının artırılmasına çalışmaq (ÜK-10);
- fikrini düzgün və yiğcam ifadə etmək (ÜK-11);
- Peşə fəaliyyəti və gündəlik həyatda əmək təhlükəsizliyi və sağlamlıq qaydalarına riayət etmək və digər şəxslərə məlumatlandırmaq (“ÜK-12).
- Xidmət göstərdiyi fəaliyyətin sahəsi üzrə daim yenilikləri araşdırmaq (ÜK-13)

### 2.2.2 Məzun aşağıdakı peşə kompetensiyalarına (PK) yiylənməlidir:

- fəaliyyət sahəsinə aid olan istənilən istehsal sahələrinin, müəssisələrin və təşkilatların ixtisasına aid əsas problemlərini sistemləşdirməyi bacarmaq, onların kompleks təhlilini aparmaq və aradan qaldırmaq (PK-1);
- peşə fəaliyyətində İKT-dən istifadə etmək (PK-2);
- qarşıya müəyyən vəzifələr qoymağı, onları həll etməkdə müvafiq metodları seçməyi və tətbiq etməyi bacarmaq (PK-3);



- Mövcud problemlerin aradan qaldırılması və fəaliyyəti ilə bağlı müvafiq sənədləşmə aparmaq və hesabatlar hazırlamaq (**PK-4**);
- ixtisasla bağlı əsas anlayış və terminlərin mənasını bilmək və praktikada tətbiq etmək (**PK-5**);
- ixtisasla bağlı müxtəlif layihələrin planlaşdırılması və icrasında iştirak etmək (**PK-6**);
- ixtisasla bağlı aşağıdakı bilik, bacarıq və səritşərlərə yiylənmək (**PK-7**).
  - Proqramlaşdırma, alqoritmlərin qurulması və iş prinsipləri haqqında biliklər;
  - Veb proqramlaşdırma və dizayn üzrə bilik və bacarıqlar;
  - Obyekt yönümlü proqramlaşdırmanın tətbiqi;
  - Müxətlif proqramlaşdırma dillərinin (C++, Phyton, Java) iş prinsipi və sadə proqramlaşdırma məhsullarının hazırlanması;
  - Verilənlər bazası ilə iş üzrə biliklər;
  - Frontend veb proqramlaşdırma üzrə bilik və bacarıqlar;
  - Backend veb proqramlaşdırma üzrə bilik və bacarıqlar.



### **3. “Kompüter sistemlərində programlaşdırma” ixtisası üzrə təhsilin məzmununa və səviyyəsinə qoyulan minimum tələblər**

Humanitar və baza modulları bölümünə daxil olan modullar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11.03.2019-cu il tarixli, 85 №-li qərarı ilə təsdiq olunmuş «Peşə təhsilinin dövlət standartları»nda əks olunan “ömürboyu təhsil” prinsipinə uyğun müəyyənləşdirilmişdir.

Humanitar və baza modulları bölümü üzrə təhsilalan “ömürboyu təhsil” prinsipinə uyğun olaraq aşağıdakı bilik və bacarıqlar əldə edəcəkdir:

- ixtisas üzrə peşə fəaliyyətini təmin edən ana dilində və xarici dildə yazılı və şifahi ünsiyyət qurmaq üçün nəzəri və təcrübi biliklərə malik olmalı;
- ixtisas üzrə qazanılmış biliklərdən istifadə etməli;
- informasiyanın toplanması və emalında müasir üsullardan istifadə etməli, müxtəlif hesablamaları aparmalı;
- ixtisas sahəsinin əsas problemlərini dərk etmək, onların konkret tətbiq sahələrini bilməli;
- peşə fəaliyyəti dairəsinə aid olan məlumatların işlənilməsində və saxlanılma-sında kompyuter texnologiyasından istifadə etməli;
- peşə fəaliyyətində sahibkarlıq düşüncəsini və ideyalarını əsas götürməli;
- peşə fəaliyyətində peşənin təlb etdiyi işgüzar etika və davranış qaydalarına əməl etməli;
- peşə fəaliyyətində “ömür boyu” öyrənmə prinsiplərini rəhbər tutaraq şəxsi inkişafa və düzgün karyera planlamasını əsas götürməlidir.

Ixtisas üzrə baza biliklərin formalaşmasını imkan verəcək aşağıdakı modulların tədrisi də bu bölmədə icra edilir (məs. Texniki rəsmxətt, İstehsalatın idarəedilməsi və s.). Bu təhsilalana texniki biliklərin formalaşması, həmcinin gələcək iş prosesində müəyyən idarəçilik funksiyalarının icrası üçün tələb olunan səriştələrin əldə edilməsinə istiqamətlənir.

#### **3.1 Ixtisas üzrə modul və fənn bölməleri, modul və fənn mənimşənilməsi (təlim) nəticələri (bilik, bacarıq və yanaşma baxımından) və kreditləri, qazanılması nəzərdə tutulan kompetensiyaların kodları:**

##### **3.1.1 Ümumtəhsil fənlər bölümü:**



Ümumtəhsil fənləri bölməsinə daxil olan fənlər 29 mart 2019-cu il 1532-VQ nömrəli "Ümumi təhsil haqqında" Azərbaycan Respublikasının Qanunun və "Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları" haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 sentyabr tarixli 361 nömrəli Qərarının tələblərinə uyğun müəyyənləşdirilmişdir.

Ümumi orta təhsil bazasından qəbul olunmuş qruplarda tədrisin birinci ilində ümumtəhsil fənləri tədris olunduğu üçün kredit sistemini daxil edilmir.

Fənn bölmənün kodu	Fənlərin adı	Saat miqdarı (həftəlik)
ÜF-B01	Azərbaycan dili	3
ÜF-B02	Xarici dil	4
ÜF-B03	Riyaziyyat	4
ÜF-B04	Fizika	1
ÜF-B05	Kimya	1
ÜF-B06	Ədəbiyyat	1
ÜF-B07	Azərbaycan tarixi	2
ÜF-B08	Coğrafiya	1
ÜF-B09	Ümumi Tarix	1
ÜF-B10	Biologiya	1
ÜF-B11	İnformatika	3
ÜF-B12	Fiziki tərbiyə	2
ÜF-B13	Çağırışaqdərki hazırlıq	2
ÜF-B14	İkinci xarici dil*	2
IT - B01	Praktiki laboratoriya dərsləri / istehsalat təlimi	7
<b>Cəmi:</b>		<b>35</b>
<b>Qeydlər:</b>		
Ümumtəhsil fənləri tədris olunduğu halda, həmin fənlərə kreditlər ayrılmır. Tədris müddəti 38 həftə (18/20) davam edir.		

Ümumi orta təhsil bazasından qəbul olunmuş qruplarda peşə təhsilinin dövlət standartında göstərilmiş "Ana dilində ünsiyyət" səriştəsi "Azərbaycan dili", "Xarici dildə ünsiyyət" səriştəsi "Xarici dil", "İnformasiya texnologiyaları" səriştəsi "İnformatika", "Hesablama əməliyyatlarını yerinə yetirmə" səriştəsi isə "Riyaziyyat" fənni programına integrasiya olunmuş şəkildə, həmçinin ixtisasın tələbləri nəzərə alınmaqla uyğunlaşdırılmış program əsasında tədris edilir.

"Xarici dil" və "İnformatika" fənnin tədrisi tələbələrin sayı 15 (on beş) və daha çox olan qruplarda müvafiq maddi-texniki baza və ixtisas müəllimləri olduğu halda 2 (iki) qrupa bölünərək aparılır.

Praktiki laboratoriya dərsləri və ya istehsalat təlimi tədrisi təhsil müəssisəsi tərəfindən laboratoriya və emalatxana şəratinə əsasən tədris edilir.

İxtisasın tələbinə uyğun olaraq ikinci xarici dilin tədrisi aparılmadıqdan onun saatları  
əsas xarici dilə verilir.



**3.1.2 Kadr hazırlığı üçün tələb olunan modul və fənn bölümü:**

Modul (fənn) bölümün ün kodu / adı	Fənn bölmələri, onların mənimsənilməsinin nəticələri (bilik, bacarıq və vərdişlər baxımından)	Modullar üzrə kredit- lərin sayı	Qazanılma sı nəzərdə tutulan kompeten- siyaların kodları
<b>Təhsil hissəsi</b>			
<b>HBM – B00</b>	<b>Humantira və baza modullar bölümü</b> Bu bölümə daxil olan modulların öyrənilməsi nəticəsində subbakalavr:		
<b>HBM– B01</b> Azərbaycan tarixi	<b>Bilməlidir:</b> - Azərbaycan tarixinin əsas mərhələləri və xronologiyası barədə təsəvvürə, müstəqillik yolunda qazandığı nailiyyətlər, tarixi şəxsiyyətlər və əsas tarixi hadisələr haqqında məlumatə malik olmalı; <b>Bacarmalıdır:</b> - Tarixi inkişaf mərhələlərini müqayisə və təhlil etməyi, tarixin qiymətləndirilməsinə dair öz mövqeyini əsaslandırmağı və fikrini ifadə etməyi.	5	ÜK-1 ÜK-2 ÜK-5
<b>HBM– B02</b> Azərbaycan dilində işgüzar və akademik kommunikasiya	<b>Bilməlidir:</b> - Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilməli, nitqin düzgünlüyü, aydınlığı və dəqiqliyi naminə sözləri düzgün tələffüz etməyi; <b>Bacarmalıdır;</b> - Azərbaycan dilinin leksikonundan peşə fəaliyyətində istifadə etməyi, dil qaydalarına uyğun danışmağı və yazmağı, rəsmi və işgüzar üslubda yazmağı və danışmağı;	4	ÜK-7 ÜK-3 ÜK-4 ÜK-11
<b>HBM- B03 / B04 / B05</b> İnformasiya və texnologiyaları	<b>Bilməlidir:</b> - İnformasiya texnologiyalarından istifadə etməklə ixtisas aid məlumat, əldə etmək və tətbiqi imkanlarını; <b>Bacarmalıdır:</b> - İnformasiya texnologiyalarından təhlükəsiz şəkildə istifadə etməyi və rəqəmsal məzmun yaratmayı, müvafiq sosial media vasitələrindən istifadə etməyi; <b>Yiyələnməlidir:</b> - İKT, sosial media və digər program təminatlarından peşə fəaliyyətində istifadə etmək vərdişlərinə.	6	ÜK-9 PK-2 ÜK-13
<b>HBM- B06 / B07 / B08 / B09</b> Xarici dildə işgüzar və akademik kommuniki	<b>Bilməlidir:</b> - Xarici dildə olan ixtisasa aid ədəbiyyatı oxuyub başa düşməyi; <b>Bacarmalıdır:</b> - Xarici dildə olan ixtisasa aid ədəbiyyatı lügətlə tərcümə etməyi, tərcüməyi-hal və digər rəsmi sənədləri xarici dildə tər-tib etməyi, xarici dildə yazılı və şifahi ünsiyyət qurmağı; <b>Yiyələnməlidir:</b> - Xarici dildə olan material-lardan peşə fəaliyyətində istifa-də etmək vərdişlərinə.	12	ÜK-1 ÜK-8 ÜK-13

kasiya			
<b>HBM-B10 / B11</b> Texniki hesab	<p><b>Bilməlidir:</b></p> <ul style="list-style-type: none"> <li>- Məsələlərin həllində riyazi düşüncə nümayiş etdirməyi, və peşə fəaliyyəti ilə bağlı riyazi düşüncəni tətbiq etməyi;</li> </ul> <p><b>Bacarmalıdır:</b></p> <ul style="list-style-type: none"> <li>- İxtisas uyğun müvafiq hesablamaqlar aparmağı, qrafik və cədvəlləri hazırlamaq və istifadə etməyi, təsviri statistikadan istifadə etməyi;</li> </ul> <p><b>Yiyələnməlidir:</b></p> <p>Riyazi yanaşma və metodlardan peşə fəaliyyətində istifadə etmək vərdişlərinə.</p>	5	<b>ÜK-2</b> <b>PK-3</b>
<b>HBM-B12</b> Şəxsi inkişaf və karyera planlaşması	<p><b>Bilməlidir:</b></p> <ul style="list-style-type: none"> <li>- Fərdi özünü inkişaf və karyera planlaşması üzrə yanaşma və tətbiqləri başa düşməyi;</li> </ul> <p><b>Bacarmalıdır:</b></p> <ul style="list-style-type: none"> <li>- Karyera məqsədlərini müəyyən etməyi, karyera inkişafında müasir işaxtarma və müraciət üsullarından istifadə etməyi;</li> </ul> <p><b>Yiyələnməlidir:</b></p> <ul style="list-style-type: none"> <li>- Fərdi və karyera inkişafı üçün müasir planlaşma və tətbiq mexanizmlərindən istifadə etmək vərdişlərinə.</li> </ul>	3	<b>ÜK-6</b> <b>ÜK-10</b>
<b>HBM-B13</b> Layihə idarə edilməsi	<p><b>Bilməlidir:</b></p> <p>Layihələrin hazırlanması, idarə edilməsi və monitoringi mərhələlərini izah etməyi və fəaliyyətlərin düzgün planlaşması tətbiq etməyi;</p> <p><b>Bacarmalıdır:</b></p> <p>Müxtəlif ölçülü layihələrin idarə edilməsi üçün layihə planlaşması və idarə edilməsi üzrə alət və üsullardan istifadə etməyi;</p> <p><b>Yiyələnməlidir:</b></p> <p>Layihə planlanması və idarə edilməsi üzrə müasir yanaşma və vərdişlərə</p>	3	<b>PK-6</b>
<b>HBMS-B00</b>	Seçmə modullar*		
<b>HBMS-B01</b> Etika və estetika (İşgüzar Etika)	<p><b>Bilməlidir:</b></p> <ul style="list-style-type: none"> <li>- Peşəkarlıq prinsipləri və iş yerində davranış qaydalarını;</li> </ul> <p><b>Bacarmalıdır:</b></p> <ul style="list-style-type: none"> <li>- Peşəkarlıq prinsipləri və komanda ilə səmərəli işləməni, vaxtdan səmərəli istifadə etməyi, iş yerində davranış qaydalarına əməl etməyi;</li> </ul> <p><b>Yiyələnməlidir:</b></p> <ul style="list-style-type: none"> <li>- Peşəkarlıq və səmərəli iş prinsiplərini, iş yerində düzgün davranış qaydalarından peşə fəaliyyətində istifadə etmək vərdişlərinə.</li> </ul>	3	<b>ÜK-1</b> <b>ÜK-3</b> <b>ÜK-4</b> <b>ÜK-5</b>
<b>HBMS-B02</b> Estetika və Mədəni ifadə	<p><b>Bilməlidir:</b></p> <ul style="list-style-type: none"> <li>- Kreativlik və estetika anlayışlarını, etiket və nəzakət qaydalarını başa düşməyi;</li> </ul> <p><b>Bacarmalıdır:</b></p> <ul style="list-style-type: none"> <li>- Kreativlik və estetika anlayışlarını, etiket və nəzakət qaydalarını təhlil edərək onlardan istifadə</li> </ul>	3	<b>ÜK-1</b> <b>ÜK-3</b> <b>ÜK-4</b> <b>ÜK-5</b>

	<p>etməyi;</p> <p><b>Yiyələnməlidir:</b> Peşə fəaliyyətində etiket bə nəzakət qaydalarından istifadə etmək vərdişlərinə.</p>		
<b>HBMS-B03 STEM</b>	<p><b>Bilməlidir:</b></p> <ul style="list-style-type: none"> <li>- STEAM Mühəndislik və Dizaynın əsasları;</li> <li>- 3D qələm, 3D CAD Modelləşdirməyə girişi;</li> <li>- Mikrobit ilə Robototexnika -programlaşdırırmaya girişi;</li> <li>- CNC lazer texnologiyasına girişi;</li> <li>- Dron texnologiyasının əsaslarını.</li> </ul> <p><b>Bacarmalıdır:</b></p> <ul style="list-style-type: none"> <li>- 3D qələm və 3D CAD modelləşdirmə ilə müxtəlif obyektlərin dizaynını;</li> <li>- Mikrobit ilə robototexnika programlaşdırma əsasında müxtəlif layihələrin programlaşdırılması;</li> <li>- CNC lazer texnologiyası əsasında müxtəlif obyekt düzəldilməsini;</li> <li>- Dron texnologiyası üzrə müəyyən fəaliyyətləri.</li> </ul> <p><b>Yiyələnməlidir:</b></p> <ul style="list-style-type: none"> <li>- STEAM Mühəndisliyi, CNC lazer və Dron texnologiyası üzrə müxtəlif praktiki vərdişlərə.</li> </ul>	3	<b>ÜK-9 ÜK-13 PK-2</b>
<b>HBMS-B04 Sahibkarlıq iğin əsasları və biznesə giriş</b>	<p><b>Bilməlidir:</b></p> <ul style="list-style-type: none"> <li>- Sahibkarlıq düşüncəsi və yanaşmalarını və onların peşə fəaliyyətində tətbiqi imkanlarını başa düşməyi;</li> </ul> <p><b>Bacarmalıdır:</b></p> <ul style="list-style-type: none"> <li>- Peşə fəaliyyəti üzrə tətbiq edilə bilən sahibkarlıq ideyalarını müəyyən etməyi, biznes planlar hazırlamağı və biznes planları təhlil edərək onları tətbiq etməyi;</li> </ul> <p><b>Yiyələnməlidir:</b></p> <ul style="list-style-type: none"> <li>- Peşə fəaliyyətində sahibkarlıq düşüncəsi və sahibkarlıq istiqamətində planlar hazırlama və tətbiq etmək vərdişlərinə.</li> </ul>	3	<b>PK-1 PK-6</b>
<b>HBMS-B05 İstehsalat ın idarə edilməsi</b>	<p><b>Bilməlidir:</b></p> <ul style="list-style-type: none"> <li>- İxtisasına aid istehsalat sahələrinin əsas idarəetmə prinsip və mexanizmlərini başa düşməyi;</li> </ul> <p><b>Bacarmalıdır:</b></p> <ul style="list-style-type: none"> <li>- Peşə fəaliyyətindən asılı olaraq istehsalatın planlanması və idarə edilməsi ilə bağlı prinsipləri düzgün formada tətbiq etməyi;</li> </ul> <p><b>Yiyələnməlidir:</b></p> <ul style="list-style-type: none"> <li>- İxtisasa aid istehsalatın idarə edilməsinin əsas prinsiplərinin peşə fəaliyyətində istifadə etmək vərdişlərinə.</li> </ul>	3	<b>PK-1 PK-6</b>
<b>KSP-İM-B00</b>	<p><b>İxtisas peşə hazırlığı modulları bölümü</b></p> <p>Bu bölümə daxil olan modulların öyrənilməsi nəticəsində subbakalavr:</p>		
<b>KSP-İM-B01 Əməliyyat</b>	Bu modul çərçicəsində tələbələrə əməliyyat sistemləri və şəbəkələr, onların quruluşu və iş prinsipləri, əsas elementləri və tənzimlənmələr ilə	5	<b>PK-1 PK-2 PK-3</b>

Sistemləri və şəbəkənin əsasları	<p>bağlı bilik və bacarıqlar tədris edilir.</p> <p><b>Modul üzrə əldə ediləcək təlim nəticələri:</b></p> <ul style="list-style-type: none"> <li>- Kompüter sisteminin quruluşunu bilir, proseslərin təsvirini və necə idarə olunduğunu izah edir.</li> <li>- Yaddaşın idarə edilməsi mexanizmi, virtual yaddaş və istifadə mexanizmi haqqında bilir və dskin bölünməsi və faylların idarə edilməsini bacarır.</li> <li>- Tək prosessorluq və çox prosessorluq, giriş-çıxış sistemlərinin idarə edilməsi, birləşmiş və şəbəkə əməliyyat sistemləri və virtual məşinlər haqqında bilir.</li> <li>- Əməliyyat sistemlərinin təhlükəsizliyi haqqında bilir,</li> <li>- Kompüter şəbəkələri və tərkib hissələri haqqında bilir,</li> <li>- Sahə və qlobal sahə şəbəkələri haqqında məlumatları bilir,</li> <li>- Şəbəkə əməliyyat sistemlərini yazmağı və istifadə etməyi bacarır.</li> </ul>		PK-4 PK-5 PK-6 PK-7
<b>KSP-İM-B02</b> Programlaşdırmanın əsasları	<p>Bu modulda tələbələrə programlaşdırmanın əsasları, programlaşdırmağa giriş üçün tələb olunan müxtəlif əməliyyatların anlaşılması, dizayn və icrası üçün tələb olunan bilik və bacarıqlar tədris edilir.</p> <p><b>Modul üzrə əldə ediləcək təlim nəticələri:</b></p> <ul style="list-style-type: none"> <li>- Programlaşdırmanın əsaslarını, inkişaf tarixini və predmetini izah edir.</li> <li>- Programlaşdırma texnikası, dilləri və alətləri haqqında məlumat sahibdir.</li> <li>- Problemi təsvir edir, kontrol nöqtələri müəyyənləşdirir və sxemini formalaşdırır</li> <li>- Program üçün lazımi dəyişənləri müəyyənləşdirir və istifadə etməyi bacarır</li> <li>- Sadə alqoritmləri formalaşdırır, dizayn edə və kod yaza bilir</li> <li>- Program üçün lazımi kontrol, data və massiv strukturu təsvir edir və formalaşdırır</li> <li>- Altprogram formalaşdırır və ona uyğun işləri icra edir</li> <li>- Program üçün lazımi müxətliif fayl tipləri formalaşdırır, giriş-çıxış əməliyyatlarını icra edir</li> <li>- Programlaşdırma üzrə müəyyən testləri edə bilir</li> </ul>	5	PK-1 PK-2 PK-3 PK-4 PK-5 PK-6 PK-7
<b>KSP-İM-B03</b> Alqoritm ər və məlumat strukturu	<p>Bu modulda tələbələrə programlaşdırmanın əsaslarını təşkil edən alqoritmlər, əsas prinsipləri və yazılıma mexanizmləri, həmçinin məlumat (data) strukturu, növlərinə görə funksionallığı və müxətliif program təminatları üçün məlumat bazası və alqoritm yazılıması üzrə bilik və bacarıqlar tədris edilir.</p> <p><b>Modul üzrə əldə ediləcək təlim nəticələri:</b></p> <ul style="list-style-type: none"> <li>- Alqoritmlərin və kodlaşdırmanın əsas prinsiplərini öyrənir.</li> <li>- Massivlər üzrə nümunələr hazırlaya bilər.</li> <li>- Sadə alqoritmləri tərtib edir və təhlil edir.</li> </ul>	4	PK-1 PK-2 PK-3 PK-4 PK-5 PK-6 PK-7

	<ul style="list-style-type: none"> <li>- Əsas çeşidləmə alqoritmərini izah edir və təhlil edir.</li> <li>- Əsas məlumat strukturlarının əsaslarını başa düşür və yenidən ifadə edirlər.</li> <li>- Yiğin, növbə, sıfarişli siyahı kimi əsas məlumat strukturlarını dərk edin.</li> <li>- Seçilmiş programlaşdırma dilində verilənlər strukturlarını və müxtəlif alqoritmərə həyata keçirə bilir.</li> </ul>		
<b>KSP-İM-B04</b> Məlumat bazası idarəetmə sistemləri	<p>Bu modul çərçivəsində tələbələr məlumat bazası, əsas terminlər və mexanizmlər, məlumat bazası dizayn etmək, qurmaq və idarə etmək, bunun üçün müxtəlif program təminatlarından istifadə üzrə bilik və bacarıqlar tədris edilir.</p> <p><b>Modul üzrə əldə ediləcək təlim nəticələri:</b></p> <ul style="list-style-type: none"> <li>- Verilənlər bazası və verilənlər bazası idarəetmə sistemlərinin terminologiyasını və anlayışlarını müəyyən etməyi bacarmaq.</li> <li>- Məlumat modellərinin qurulması</li> <li>- Modeller arasında əlaqələrin qurulması</li> <li>- Məlumatları normallaşdırma bilmək</li> <li>- İstifadəçinin tələb etdiyi verilənlər bazası dizayn etmək</li> <li>- Bu proseslər zamanı tətbiq olunan qaydalar sənədləşdiriləcək.</li> <li>- Relational Database Systems Management (RDBMS) vasitəsilə verilənlərin təhlili aparılacaq.</li> <li>- İstədiyiniz məlumatlara giriş SQL əmrləri ilə təmin ediləcək.</li> <li>- Əlaqəli Verilənlər Bazalarında lazımi əməliyyatları yerinə yetirər.</li> <li>- Verilənlər bazası üçün program təminatı hazırlayıır.</li> <li>- Verilənlər bazası performansının təhlili və optimallaşdırılmasını həyata keçirər.</li> </ul>	4	<b>PK-1</b> <b>PK-2</b> <b>PK-3</b> <b>PK-4</b> <b>PK-5</b> <b>PK-6</b> <b>PK-7</b>
<b>KSP-İM-B05</b> Programlaşdırma metodları və prosesləri	<p>Bu modul çərçivəsində tələbələr programlaşdırma dilləri və metodları, iş prinsiplərini öyrənir, müxtəlif program hazırlama metodlarının tətbiq sahəsi, xüsusiyyətləri və tətbiqi ilə bağlı bilik və bacarıqlara yiyələnir</p> <p><b>Modul üzrə əldə ediləcək təlim nəticələri:</b></p> <ul style="list-style-type: none"> <li>- Tələbələr yüksək səviyyəli programlaşdırma dili anlayışları, xərclər və məhdudiyyətlər haqqında ətraflı məlumat əldə edirlər</li> <li>- Tələbələr qabaqcıl program təminatının inkişaf prinsipləri, texnikaları və ən yaxşı təcrübələri ilə tanış olurlar.</li> <li>- Tələbələr programlaşdırma dili sahələri və onların məqsədləri ilə tanış olurlar.</li> <li>- Tələbələr programlaşdırma dilləri kateqoriyalarını bilirlər.</li> <li>- Program (software) hazırlama prosesi və əsas alt prosesləri bilir və izah edir;</li> <li>- Program planına uyğun program hazırlama</li> </ul>	4	<b>PK-1</b> <b>PK-2</b> <b>PK-3</b> <b>PK-4</b> <b>PK-5</b> <b>PK-6</b> <b>PK-7</b>

	<p>prosesini seçir;</p> <ul style="list-style-type: none"> <li>- Program hazırlama planı hazırlayır ve program hazırlanmasını prosesinin monitorinqi və sənədləşməsini icra edir;</li> <li>- Program təminatı arxitekturası və program təminatına (software) olan tələbləri müəyyənləşdirir;</li> <li>- Program təminatı hazırlanmasına olan keyfiyyət tələblərini bilir, program təminatı testlerinin sadə metodlarını tətbiq edir.</li> </ul>		
<b>KSP-İM-B06</b> Programlı aşdırma üçün riyaziyyat	<p>Bu modul çərçivəsində tələbələr programlaşdırma ilə bağlı problemlerin həlli üçün faydalı olan riyazi bilik biliklərin və peşə fəliyyəti bağlı riyazi əməliyyatların tətbiqi ilə bağlı bilik və bacarıqlara yiyələnir.</p> <p><b>Modul üzrə əldə ediləcək təlim nəticələri:</b></p> <ul style="list-style-type: none"> <li>- Ədədlər və çoxluqlar haqqında ixtisasında tətbiqlər etmək.</li> <li>- Rasional ədədlərlə bağlı ixtisasında tətbiqlər etmək.</li> <li>- Funksiyalara aid ixtisasında tətbiqlər etmək.</li> <li>- Matrislərlə bağlı ixtisasında tətbiqlər etmək.</li> <li>- Tənlik sistemləri ilə bağlı ixtisasında tətbiqlər etmək.</li> <li>- Səhvlərin qarşısının alınması və səhvlərin təhlili</li> <li>- Xətti tənlik sistemlərinin ədədi həll yolları haqqında ixtisasında tətbiqlər etmək.</li> <li>- İnterpolyasiya üsulları ilə bağlı ixtisasında tətbiqlər etmək.</li> <li>- Əsas həndəsə məlumatlarına aid ixtisasında tətbiqlər etmək.</li> </ul>	4	PK-1 PK-2 PK-3 PK-4 PK-5 PK-6 PK-7
<b>KSP-İM-B07</b> Qrafik və veb dizaynın əsasları	<p>Bu modul çərçivəsində tələbələr qrafik və veb dizaynın əsasları, mühüm alətləri istifadə edə bilir, müxtəlif qrafik və veb dizayn məhsullarının hazırlanması ilə bağlı bilik və bacarıqlara yiyələnir.</p> <p><b>Modul üzrə əldə ediləcək təlim nəticələri:</b></p> <ul style="list-style-type: none"> <li>- Hədəf auditoriya üçün inandırıcı qrafik məhsullar istehsal etmək bacarığı</li> <li>- Ünsiyyət yönümlü dizayn bacarığı</li> <li>- Çox səhifəli dizaynları texniki cəhətdən həyata keçirmək bacarığı</li> <li>- HTML kodlu WEB səhifələr üçün əsas əməliyyatları yerinə yetirir</li> <li>- HTML kodları ilə WEB səhifələr üçün inkişaf etmiş funksiyalar yaradır</li> <li>- Stil şablonu (CSS) konfiqurasiyasını həyata keçirir</li> <li>- HTML kodları ilə WEB səhifələr üçün funksionallığı və səmərəliliyi artırın sadə əməliyyatlar edir</li> <li>- HTML kodları ilə WEB səhifələr üçün qabaqcıl funksiyalardan istifadə edir</li> <li>- CSS kodlaşdırma standartlarına uyğun olaraq funksionallığı və səmərəliliyi artırmaq üçün HTML kodları ilə Stil şablonu (CSS) konfiqurasiyasını həyata keçirir</li> </ul>	4	PK-1 PK-2 PK-3 PK-4 PK-5 PK-6 PK-7
<b>KSP-İM-</b>	Bu modul çərçivəsində tələbələr qrafik və veb	4	

<b>B08</b> Obyekt yönümlü programl aşdırma	dizaynın əsasları, mühüm alətləri istifadə edə bilir, müxtəlif qrafik və veb dizayn məhsullarının hazırlanması ilə bağlı bilik və bacarıqlara yiylənir. <b>Modul üzrə əldə ediləcək təlim nəticələri:</b> <ul style="list-style-type: none"> <li>- Obyekt yönümlü programlaşdırmanın əsasları və prinsiplərini bilir;</li> <li>- Obyekt yönümlü programlaşdırmanın elementləri və alətlərini bilir;</li> <li>- Obyektin saxladığı məlumatları anlaya bilir;</li> <li>- Obyekt yönümlü təhlilin əsasları və dizaynını təsvir edir;</li> <li>- UML müxtəlif xüsusiyyətlərini və domein sahəsində əsas proses və alqoritmləri istifadə edir;</li> <li>- Kontrol obyekti, sıralar, operatorlar, funksiyalar, sinif və obyektlələ işləməyi bacarır;</li> <li>- Obyekt yönümlü programlaşdırma yanaşması ilə tətbiq hazırlama prosesini izah edir;</li> <li>- Verilmiş UML dizayna əsasən program kodunu tətbiq edə bilir;</li> <li>- Sadə tətbiqlər üçün dizayn həlləri hazırlayır.</li> </ul>		<b>PK-2</b> <b>PK-3</b> <b>PK-4</b> <b>PK-5</b> <b>PK-6</b> <b>PK-7</b>
<b>KSP-İM-</b> <b>B09</b> Python programl aşdırma	Bu modul çərçivəsində tələbələr Python programlaşdırma dili, müxtəlif funksiyalarından istifadə etməklə müxtəlif programlaşdırma həllərinin hazırlanması üzrə bilik və bacarıqlara yiylənir. <b>Modul üzrə əldə ediləcək təlim nəticələri:</b> <ul style="list-style-type: none"> <li>- Python üçün mühit yaratmayı və dilin sadə sintaksisini təyin etməyi bacarır;</li> <li>- Hadisələrin axın kontrolunu təşkil etməyi, Obyekt Yönümlü Python programı (OOP) təşkil etməyi bacarır;</li> <li>- Python-da siniflərin, faylların və setlərin implementasiyasını etməyi bacarır</li> </ul>	4	<b>PK-1</b> <b>PK-2</b> <b>PK-3</b> <b>PK-4</b> <b>PK-5</b> <b>PK-6</b> <b>PK-7</b>
<b>KSP-İM-</b> <b>B10 /</b> <b>KSP-İM-</b> <b>B15</b> Veb programl aşdırma I və II	Bu modul çərçivəsində tələbələr veb programlaşdırma dilləri və texnologiyaları, müxtəlif programlaşdırma dillərindən istifadə etməklə müxtəlif sadə programlaşdırma həllərinin hazırlanması üzrə bilik və bacarıqlara yiylənir. <b>Modul üzrə əldə ediləcək təlim nəticələri:</b> <ul style="list-style-type: none"> <li>- Veb programlaşdırma texnologiyasının əsaslarını izah edir;</li> <li>- Açıq mənbə koduna əsaslanan programlaşdırma üçün tələb olunan program təminatının quraşdırılması və sınaqdan keçirilməsi</li> <li>- Açıq mənbəli programlaşdırma dilinin əsas əmrləri, funksiyaları və obyektlərindən istifadə etməklə WEB səhifəsinin hazırlanması</li> <li>- Tələbə Veb dizayn prinsiplərini, PHP əmrlərini başa düşür</li> <li>- PHP, HTML, CSS və Javascript əsaslarını izah edir</li> <li>- HTML teqlərinin və bəzi HTML teqlərinin istifadəsini bilir.</li> </ul>	8 (4+4)	<b>PK-1</b> <b>PK-2</b> <b>PK-3</b> <b>PK-4</b> <b>PK-5</b> <b>PK-6</b> <b>PK-7</b>

	<ul style="list-style-type: none"> <li>- HTML formatlama teqlərini bilir və HTML və PHP ilə kod yaza bilir.</li> <li>- HTML siyahı teqlərindən, keçid və şəkil teqlərindən istifadəni bilir.</li> <li>- CSS-nin əsas xüsusiyyətlərini, strukturunu və əmrlərini bilir</li> <li>- Veb əsaslı programlaşdırma üçün lazımi program təminatının quraşdırılması və sınaqdan keçirilməsi</li> <li>- Veb programlaşdırma dilinin əsas əmrləri ilə veb səhifənin hazırlanması</li> <li>- Veb xidmətlərindən istifadə</li> </ul>		
<b>KSP-İM-B11</b> Sistem analizi və dizaynı	<p>Bu modul çərçivəsində tələbələr ssitem anlayışı, modeləşdirmə, sistem analizivə dizaynı, həmçinin sistem qurulması üzrə mərhələlər və fəaliyyətlər üzrə bilik və bacarıqlara yiylənir.</p> <p><b>Modul üzrə əldə ediləcək təlim nəticələri:</b></p> <ul style="list-style-type: none"> <li>- Tələbə sistem anlayışını bilir və sistem modeləşdirməsini həyata keçirir.</li> <li>- Tələbələr informasiya sisteminin inkişaf prosesini başa düşürlər.</li> <li>- Tələbələr müxtəlif struktur təhlili və dizayn üsullarını tətbiq edirlər.</li> <li>- Sistem/məhsul üçün hesablamalar/program təminatı aparır.</li> <li>- Sistemi/məhsulu həyata keçirir.</li> <li>- Sistemin/məhsulun çıxışlarını təmin edir.</li> </ul>	3	PK-1 PK-2 PK-3 PK-4 PK-5 PK-6 PK-7
<b>KSP-İM-B14</b> Vizual programlaşdırma	<p>Bu modul çərçivəsində tələbələr sitem anlayışı, modeləşdirmə, sistem analizivə dizaynı, həmçinin sistem qurulması üzrə mərhələlər və fəaliyyətlər üzrə bilik və bacarıqlara yiylənir.</p> <p><b>Modul üzrə əldə ediləcək təlim nəticələri:</b></p> <ul style="list-style-type: none"> <li>- Vizual programlaşdırma redaktorunu quraşdırır və onun parametrlərini edə bilir</li> <li>- Obyekt yönümlü programlaşdırma strukturunu başa düşür və ondan vizual programlaşdırmadada istifadə edə bilir</li> <li>- Özünə məxsus qrafik interfeyslərini dizayn edə bilir</li> <li>- Formalarla işləyərək əsas komponentlərdən istifadə edə bilir</li> <li>- Əsas tətbiqləri inkişaf etdirə bilər</li> <li>- C# dilinin strukturunu və istifadə olunan mühüm obyektlərin xüsusiyyətlərini öyrənir.</li> <li>- Formaların (interfeyslərin) yaradılmasının əsaslarını öyrənir və çoxsaylı interfeysli layihələr hazırlayıır.</li> <li>- Müxtəlif forma obyektləri üçün uyğun əməliyyatları; təyinat, giriş, çıkış və nəzarət ifadələrinin istifadəsini müəyyən edir.</li> </ul>	5	PK-1 PK-2 PK-3 PK-4 PK-5 PK-6 PK-7
<b>KSP-İM-B12 / KSP-İM-B13</b> C++	Bu modul çərçivəsində tələbələr C++ programlaşdırma dilinin quruluşu və iş prinsipi və qaydaları, C++ program təminatı ilə programlaşdırma işlərinin icrası üçün tələb olunan bilik və bacarıqlar tədris edilir.	4+5	PK-1 PK-2 PK-3 PK-4 PK-5 PK-6

Programmı aşdırma I / II	<b>Modul üzrə əldə ediləcək təlim nəticələri:</b> <ul style="list-style-type: none"> <li>- C++ Standart Kitabxanası, "Hello World" nümunəsi, Ekrana Çap (cout), Klaviaturadan Oxu (cin), Arifmetik və Müqayisə Operatorları, Əsas Məlumat Növləri, Dəyişən Bəyanatlar və Tapşırıqlar, Microsoft Visual Studio 2010-dan istifadə edərək Win32 Konsol Proqramının yaradılması, Proqramın tərtib edilməsi və icrası.</li> <li>- Şərti ifadələr, Döngülər, Tətbiqlər.</li> <li>- Funksiyalar, Proqramlar.</li> <li>- Massivlər, Proqramlar.</li> <li>- Obyekt yönümlü programlaşdırma, sinif və obyekt anlayışları, tətbiqlər.</li> <li>- Kompozisiya, Miras, Tətbiqlər.</li> <li>- Göstəricilər, Proqramlar.</li> <li>- Dinamik Yaddaşın ıdarə Edilməsi, Proqramlar.</li> <li>- Standart Şablon Kitabxanası (STL), Konteynerlər, İteratorlar, Proqramlar.</li> <li>- STL Alqoritmləri, Proqramlar.</li> <li>- Faylı ıdarəetmə, Proqramlar.</li> <li>- Ad boşluqları, Proqramlar.</li> </ul>		PK-7
<b>KSP-İM-B16</b> Proqram təminatı testləri / monitorinqi	Bu modul çərçivəsində tələbələr proqram təminatı testlərinin aparılmasının əsasları, prinsipləri və üsulları, həmçinin testlərin aparılması üzrə beynəlxalq standartlar və müxtəlif test və monitoring alətlərindən istifadə ilə bağlı bilik və bacarıqlara yiylənir.  <b>Modul üzrə əldə ediləcək təlim nəticələri:</b> <ul style="list-style-type: none"> <li>- Proqram təminatının test terminologiyasından istifadə edə biləcək</li> <li>- Test anlayışlarını və test növlərini izah edə biləcək</li> <li>- Proqram təminatının yaradılması prosesində test hədəflərini dəqiqləşdirə biləcək</li> <li>- Test üsullarını izah edə biləcək</li> </ul> <p>Testlərin planlanması və tətbiqi haqqında məlumatlıdır;</p> <ul style="list-style-type: none"> <li>- Uyğun test üsul və texnikasını seçə bilir;</li> <li>- Sistemin parametrlərini və xəta hallarını təhlil edir;</li> <li>- Test və monitoring nəticələrinə əsasən sistemin təkmilləşdirilməsini edə bilir.</li> </ul>	3	PK-1 PK-2 PK-3 PK-4 PK-5 PK-6 PK-7
<b>KSP-İM-B17</b> Mobil tətbiqlərin hazırlanması	Bu modul çərçivəsində tələbələr mobil cihzalar üçün proqram təminatı hazırlanması, müxtəlif proqram hazırlama proqram dilləri və tətbiqləri fərqləndirmək, proqram təminatı hazırlanması üzrə ilkin bilik və bacarıqlara yiylənir.  <b>Modul üzrə əldə ediləcək təlim nəticələri:</b> <ul style="list-style-type: none"> <li>- Müasir mobil cihazlarda istifadə olunan müxtəlif əməliyyat sistemlərini və inkişaf platformalarını bilir.</li> <li>- Mobil brauzerlərin və yerli kodlaşdırmanın üstünlüklerini və mənfi cəhətlərini bilir.</li> <li>- Kotlin programlaşdırma dili ilə Android sistemləri</li> </ul>	5	PK-1 PK-2 PK-3 PK-4 PK-5 PK-6 PK-7

	<p>Üçün program təminatının yaradılması üzrə əsas bilik və bacarıqlara sahib olmaq.</p> <ul style="list-style-type: none"> <li>- Android program təminatı üçün interfeyslər hazırlaya bilir.</li> <li>- Mobil programlarda yerləşdirmə və xəritə idarəciliyindən səmərəli istifadə edə bilər.</li> <li>- Seçimlər, faylların idarə edilməsi və internete çıxış üzrə Android program təminatı üçün proqramlar hazırlayın.</li> <li>- Mobil cihazlar üçün klient və server tərəfində paylanmış proqramların hazırlanması.</li> <li>- Android sistemlərində verilənlər bazası idarəetməsi üzrə proqramlar hazırlamaq.</li> <li>- Mobil sistemlər üçün program təminatının hazırlanması, sazlanması, sınaqdan keçirilməsi və performansın artırılması proseslərini idarə edir.</li> </ul>		
<b>KSP-İM-B18</b> İnterfeys prototiplərin hazırlanması	<p>Bu modul çərçivəsində tələbələr program təminatı interfeysinin dizayn proseso, mapping və sənədləşməsi, həmçinin sadə interfeys dizayn prototiplərin hazırlanması üzrə ilkin bilik və bacarıqlara yiyələnir.</p> <p><b>Modul üzrə əldə ediləcək təlim nəticələri:</b></p> <ul style="list-style-type: none"> <li>- İstifadəçi interfeysi dizaynının nə demək olduğunu bilir, yaxşı və zəif istifadəçi interfeysi dizaynlarını ayırd etməyi bacarır</li> <li>- İstifadəçi interfeyslərinin fundamental prinsiplərini və əsas səhv'lərini bilir</li> <li>- Verilənlər bazasının modelləşdirilməsində əsas problemləri tanıyır və onları aradan qaldırmağı bacarır</li> <li>- İstifadəçi interfeysinin prototiplərini yarada bilir</li> </ul>	3	PK-1 PK-2 PK-3 PK-4 PK-5 PK-6 PK-7
<b>KSP-İM-B19</b> Frontend Proqraml aşıdırma	<p>Bu modul çərçivəsində tələbələr frontend veb proqramlaşdırma sahəsində işlərin icrası üçün JavaScript dili, problemlərin həlli üçün uyğun data struktur və alqoritmləri müəyyən etməyi, Spring Boot ilə veb tətbiqləri qurmağı, PL/SQL databazası ilə məlumatların saxlanması və istifadə edilməsini, digər aletlərin istifadəsi və backend inteqrasiya işləri üzrə bilik və bacarıqlara yiyələnir.</p> <p><b>Modul üzrə əldə ediləcək təlim nəticələri:</b></p> <ul style="list-style-type: none"> <li>- Sadə veb tətbiqlərin hazırlanması (HTML5   CSS3)</li> <li>- Front-end üçün JavaScript proqramlaşdırma dili (JavaScript   jQuery   jQuery-mobile)</li> <li>- Front-end Frameworks (Bootstrap   Angular JS)</li> <li>- Foundation paradigms (OOPS   Design Patterns   Object modeləşdirmə   JSON   AJAX)</li> <li>- Backend inteqrasiyası</li> <li>- DISHA (Resume &amp; Interview prep package)</li> </ul>	6	PK-1 PK-2 PK-3 PK-4 PK-5 PK-6 PK-7
<b>KSP-İM-B20</b> Backend Proqraml	<p>Bu modul çərçivəsində tələbələr backend veb proqramlaşdırma sahəsində işlərin icrası üçün JavaScript dili, alqoritmalar və mobil tətbiqlərin və saytların serverləri ilə iş sahəsində, həmçinin</p>	7	PK-1 PK-2 PK-3 PK-4 PK-5

aşdırma	<p>freymvorklar, onların Spring ve Hibernate kimi məhsulları, verilənlər bazası üzrə məlumatlar əldə edilməsi, tamqiyətli server sistemləri, layihələr yaradılması işləri üzrə bilik və bacarıqlara yiylənir.</p> <p><b>Modul üzrə əldə ediləcək təlim nəticələri:</b></p> <ul style="list-style-type: none"> <li>- Məlumatların əsas struktur və alqoritməri, adı və tipik massivlər, əlaqəli siyahılar, yiğimlər, növbələr, assosiativ massivlər</li> <li>- Hashing, qrafalar, DFS və BFS, dinamik programlaşdırma, programlaşdırma ağacı, keş alqoritməri</li> <li>- Maven layihələrinin toplusu</li> <li>- Servlet API, Jettyserver</li> <li>- SQL sorğuları</li> <li>- Spring IoC, Spring Security, Hibernate, Spring Data freymvorkları ilə, SQL, NoSql verilənlər bazaları</li> <li>- Verilənlər bazası və MongoDB</li> <li>- Node.js</li> <li>- Məlumat mübadiləsi (HTTP   Websockets)</li> <li>- Alətlərin yaradılması</li> <li>- DISHA (Resume &amp; Interview prep package)</li> </ul>		PK-6 PK-7
<b>KSP-iM-B21</b>  Layihə təcrübəsi (Project Full Stack Development)	<p>Bu modul çərçivəsində tələbə təhsil müddəti ərzində əldə etdiyi frontend və backend programlaşdırma və digər səriştələr əsasında veb programlaşdırma sahəsi üzrə seçilmiş layihə tapşırığı üzrə işlərin planlaşdırılması, icrası, təqdimi və təhvil verilməsi üzrə bilik və bacarıqlar əldə edir.</p> <p><b>Modul üzrə əldə ediləcək təlim nəticələri:</b></p> <ul style="list-style-type: none"> <li>- Tədris edilmiş modullar (frontend və backend programlaşdırma) üzrə praktiki bacarıqlar üzrə icra ediləcək layihələrin seçimi;</li> <li>- Layihələrin icra mexanizminin planlaşdırılması və icrası;</li> <li>- Layihənin məhdud zaman çərçivəsində planlaşdırmaq və tamamlamaq;</li> <li>- Layihələrin icra nəticələrinin testi və təhvil verilməsi;</li> <li>- Layihə üzrə praktiki həllərin tapılması və icrası;</li> </ul>	9	PK-1 PK-2 PK-3 PK-4 PK-5 PK-6 PK-7
<b>KSP-iT-B00</b>	<p><b>Təcrübələr</b> Bu bölmə aid olanların öyrənilməsi nəticəsində təhsil alan subbakalavr:</p>		
<b>KSP-iT-B01 / B02 / B03</b>  İstehsalat təcrübəsi-1 / 2 / 3	<p><b>Bu modul özündə qazanılmış bilik və bacarıqların möhkəmləndirilməsi üçün işegötürən təşkilatlarda keçirilən istehsalat təcrübəsini əhatə edir.</b></p> <p><b>Modul üzrə əldə ediləcək təlim nəticələri:</b></p> <ul style="list-style-type: none"> <li>- qazanılmış nəzəri biliklərin təcrübələr keçirilən müəssisələrdə tətbiqinin mütərəqqi üsul və metodlarını.</li> <li>- konkret ixtisas sahəsinin təşkili və idarə olunması metodlarını, qaydalarını, prinsiplərini və onların praktiki aprobasiyasını.</li> <li>- nəzəri sahədə əldə etdikləri bilikləri praktikaya tətbiq etməyi, onların nəticələrini ümumiləşdirməyi və sistemləş-dirmək vərdişlərinə</li> </ul>	35	PK – 1 PK – 2 PK – 3 PK – 4 PK – 5 PK – 6 PK – 7

	KSP-İT-B01 / B02 İstehsalat təcrübəsi -1 və 2 təhsil müəssisəsinin laboratoriya şəraiti nəzərə alınmaqla praktiki laboratoriya dəsləri ilə əvəz edilə bilər.		
--	--	--	--

3.3. “Kompüter sistemlərində programlaşdırma” ixtisasının təhsil programını mənimsəmək üçün ayrılan ümumi həftələr -143-dır,

*o cümlədən:*

- nəzəri təlim üçün 80;
- imtahan sessiyaları üçün 13.5;
- təcrübələr üçün 24;
- tətillər üçün 23;
- yekun dövlət attestasiyası üçün 2.5;

3.4. “Kompüter sistemlərində programlaşdırma” ixtisası üzrə təhsil programı aşağıdakı tədris-metodiki sənədlər əsasında həyata keçirilməlidir:

- nümunəvi tədris planı;
- işçi tədris planı;
- istehsalat təcrübələrinin keçirilməsinə, tələbələrin yekun dövlət attestasiyasına dair metodik göstərişlər;
- modul və fənn proqramları;
- modul və fənlər üzrə işçi-tədris proqramları;
- modul və fənlər üzrə tapşırıqların yerinə yetirilməsinin cədvəli;
- dərsliklər, əyani vasitələr, təklif olunan ədəbiyyatın siyahısı;
- nəzəri və praktiki məşğələlərin planı;
- modul və fənnin öyrənilməsi ilə bağlı tövsiyələr;
- laborator və qrafik işlərin yerinə yetirilməsinə, istehsalat təcrübələrinin yekunları barədə hesabatların hazırlanmasına dair metodiki tövsiyələr.

3.5. “Kompüter sistemlərində programlaşdırma” ixtisası üzrə subbakanavr dərəcəsi verən yüksək peşə təhsili pilləsi üzrə təhsil programını həyata keçirən peşə təhsili müəssisələri aşağıdakı hüquqlara malikdirlər:

- tələbə üçün proqramda nəzərdə tutulmuş illik orta dərs yükü həddini və təlimin, minimum məzmununu saxlamaqla təhsil materialının mənimsənilməsinə ayrılmış saatların həcmini modul bölgümləri arasında 5%, modul bölgümləri daxilində isə 20%-ə qədər dəyişmək;


- seçmə modulların siyahısını, onların tədris ardıcılılığını, dərs növləri üzrə saatların miqdarını müəyyən etmək;
- peşə təhsili müəssisələri seçmə modulları müxtəlif bloklar şəklində təklif edə bilər. Bu bloklara daxil olan modullar mümkün qədər müvafiq ixtisaslar üzrə subbakalavr proqramlarına istiqamətləndirilməlidir;
- hər semestrdə nəzəri təlim müddəti (sonuncu semestr istisna olmaqla) 15 həftədir;
  - təhsil dövründə tələbənin məcburi auditoriya dəsləri bir qayda olaraq həftədə 35 saatə qədər müəyyənləşdirilir.



#### **4. Tədris prosesinin planı**

Sıra Sayı	Moduların (fenlerin) Şifri	Moduların (fenlerin) adı	Kreditin sayı	Ümumi saatlar	Auditoriyadan kənar saatlar	Auditoriya saatları	O cümlədən Nəzəri dərslər	Prerekvizit fənlərin şifri	Tədrisi nəzərdə tutulan semestr	Həftəlik dərs yükü
							Nəzəri	Praktiki məşğələ		
<b>I</b>	<b>BM-B00</b>	<b>Humanitar və baza modulları bölümü</b>	<b>43</b>	<b>1320</b>	<b>660</b>	<b>660</b>	<b>300</b>	<b>360</b>		
1	HBM-B01	Azərbaycan tarixi	5	150	90	60	30	30	P1	4
2	HBM-B02	Azərbaycan dilində işgütar və akademik kommunikasiya	4	120	60	60	30	30	P1	4
3	HBM-B03	İnformasiya texnologiyaları I	2	60	30	30	15	15	P1	2
4	HBM-B04	İnformasiya texnologiyaları II	2	60	30	30	15	15	HBM-B03	Y1
5	HBM-B05	İnformasiya texnologiyaları III	2	60	30	30	15	15	HBM-B04	P2
6	HBM-B06	Xarici dilidə işgütar və akademik kommunikasiya I	3	90	45	45	15	30	P1	3
7	HBM-B07	Xarici dilidə işgütar və akademik kommunikasiya II	3	90	45	45	15	30	HBM-B06	Y1
8	HBM-B08	Xarici dilidə işgütar və akademik kommunikasiya III	3	90	45	45	15	30	HBM-B07	P2
9	HBM-B09	Xarici dilidə işgütar və akademik kommunikasiya IV	3	90	45	45	15	30	HBM-B08	Y2
10	HBM-B10	Texniki hesab I	2	60	30	30	15	15	P1	2
11	HBM-B11	Texniki Hesab II	2	90	45	45	15	30	HBM-B10	Y1
12	HBM-B12	Fərdi inkişaf və karyera planlaşması	3	90	30	60	30	30	Y2	4
13	HBM-B13	Layihə idarə edilməsi	3	90	45	45	15	30	P3	3
	BMS-B00	Humanitar və baza modulları bölmə üzrə seçmə modulları				90				
15	HBM-B12 HBM-B13	1. Etika və estetika (İşgütar Etika) 2. STEM	3	90	45	45	30	15	P2	3
16	HBM-B14 HBM-B15	1. Sahibkarlığın əsasları və biznesə giriş 2. İstehsalatın idarə edilməsi	3	90	45	45	30	15	Y2	3
<b>II</b>	<b>KSP-iM-B00</b>	<b>İxtisasın peşə hazırlığı modulları bölmə</b>	<b>102</b>	<b>3060</b>	<b>995</b>	<b>2065</b>	<b>720</b>	<b>1345</b>		<b>118</b>
1	KSP-iM-B01	Əməliyyat Sistemləri və	5	150	45	105	45	60	P1	7

		Şebekenin esasları						
2	KSP-İM-B02	Programlaşdırmanın esasları	5	150	45	105	45	60
3	KSP-İM-B03	Algortimler ve məlumat strukturu	4	120	30	90	45	45
4	KSP-İM-B04	Məlumat bazası idarəetmə sistemləri	4	120	30	90	30	60
5	KSP-İM-B05	Programlaşdırma metodları və prosesləri	4	120	30	90	30	60
6	KSP-İM-B06	Programlaşdırma üçün riyaziyyat	4	120	30	90	30	60
7	KSP-İM-B07	Qrafik və veb dizayının esasları	4	120	30	90	30	60
8	KSP-İM-B08	Obyekt yönümlü programlaşdırma	4	120	60	60	30	30
9	KSP-İM-B09	Python programlaşdırma	4	120	45	75	30	45
10	KSP-İM-B10	Veb programlaşdırma I	4	120	45	75	30	45
11	KSP-İM-B11	Sistem analizi və dizayn I	3	90	30	60	30	30
12	KSP-İM-B12	C++ Programlaşdırma I	4	120	45	75	30	45
13	KSP-İM-B13	C++ Programlaşdırma II	5	150	30	120	15	105
14	KSP-İM-B14	Vizual programlaşdırma	5	150	30	120	15	105
15	KSP-İM-B15	Veb programlaşdırma II	4	120	15	105	45	60
16	KSP-İM-B16	Program təminati testi / monitoring	3	90	30	60	30	30
17	KSP-İM-B17	Mobil tətbiqlərin hazırlanması	5	150	60	90	30	60
18	KSP-İM-B18	Interface prototiplərin hazırlanması	3	90	30	60	45	15
19	KSP-İM-B19	Frontend Proqramlaşdırma	6	180	90	90	30	60
20	KSP-İM-B20	Backend Proqramlaşdırma	7	210	90	120	45	75
21	KSP-İM-B21	Layihə təcrübəsi (Project Full Stack Development)	9	270	95	175	0	175
<b>II /MS-B00</b>								
seçmə fənlər								
1	IMS-B01	IT və məlumat təhlükəsizliyi Məhsulun idarəe edilməsi (Product Management)	3	90	30	60	30	30
2	IMS-B02	Oracle SQL təminatı 1 C proqramlaşdırma	3	90	30	60	30	30



Yanlışlı

P1 7  
P1 6  
Y1 6

Y1 6  
Y1 6  
Y1 6

P2 4  
P2 5  
P2 5

P2 4  
P2 5  
P2 5

P2 5  
P2 5  
P2 5

P2 5  
P2 5  
P2 5

P2 5  
P2 5  
P2 5

P2 5  
P2 5  
P2 5

P2 5  
P2 5  
P2 5

P2 4  
P2 4  
P2 4

P3 4  
P3 4  
P3 4

III		İT-BOO	İstehsalat tecrübe bölümü	35	1050	90	960	960
1	IT-B01	İstehsalat tecrübe-1		7	210	10	200	200
2	IT-B02	İstehsalat tecrübe-2		7	210	10	200	200
3	IT-B03	İstehsalat tecrübe-3		21	630	70	560	560
							Y3	40

### Vaxt Bölğüsü

Tədris ili	Nazəri təlim		İmtahan sessiyası		Təcrübə		Yekun dövlət attestasiyası		Tətil
	payız semestri	yaz semestri	Qış	yay	tədris	istehsalat	qış	yay	
I	15.09-30.12	30.01-19.05	05.01-19.01	27.06-12.07	-	22.05-23.06	-	20.01-27.01	12.07-14.09
	15 həftə	15 həftə	2.5 həftə	2.5 həftə	-	5 həftə	-	1 həftə	10 həftə
II	15.09-30.12	30.01-19.05	05.01-19.01	27.06-12.07	-	22.05-23.06	-	20.01-27.01	12.07-14.09
	15 həftə	15 həftə	2.5 həftə	2.5 həftə	-	5 həftə	-	1 həftə	10 həftə
III	15.09-30.12	01.02-04.03	05.01-19.01	05.03-11.03	12.03-18.06	19.06-03.07	20.01-27.01	-	
	15 həftə	5 həftə	2.5 həftə	1 həftə	14 həftə	2.5 həftə	1 həftə	-	
Cəmi	80 həftə		13.5 həftə	24 həftə	2.5 həftə	2.5 həftə	23 həftə		



**5. “Kompüter sistemlərində programlaşdırma” ixtisası üzrə subbakalavr hazırlığını həyata keçirən peşə təhsili müəssisəsinin maddi-texniki bazası və kadr potensialı**

**5.1. Maddi-texniki baza:**

- təhsil programını həyata keçirən peşə təhsili müəssisəsi subbakalavr hazırlığını təmin edən maddi-texniki bazaya (emalatxanalar, kabinetlər, laboratoriyalar, sinif otaqları, idman zalları, kitabxana və oxu zalları və s.) malik olmalıdır. Maddi-texniki baza qüvvədə olan inşaat normalarına, sanitər və gigiyenik qaydalarına uyğun olmalıdır.

Sinif otaqları və kabinetlər:

- Dillər və ədəbiyyat
- Riyaziyyat
- Kompüter kabinetləri
- Metodiki kabinet

Emalatxana və Laboratoriyalar:

- Xarici dil
- İKT laboratoriyası

Kitabxana, internet şəbəkəsinə çıxışı olan oxucu zalı

İdman kompleksi

Akt zalı

**5.2. Kadr potensialı:**

Peşə təhsili müəssisəsi müvafiq ixtisas üzrə ali və orta ixtisas təhsili olan kadrlarla və ya 5 ildən çox peşəkar əmək təcrübəsinə malik kadrlarla təmin olunmalıdır.

Peşə təhsili müəssisələrində təhsilverənlərin keyfiyyət göstəricilərinə aşağıdakılardan daxildir:

- öz fəaliyyətlərində innovativ təlim, informasiya-kommunikasiya, müasir texnika, yeni istehsal və pedaqoji texnologiyalardan istifadə etməli;
- təhsilverənlər ali və ya orta ixtisas təhsilli olmaqla yanaşı müəyyən istehsalat və pedaqoji təcrübəyə malik olmalı;
- mütəmadi olaraq öz bilik və bacarıqlarını artırmaq üçün müəyyən olunmuş müddətdə və qaydada ixtisasartırmadan keçməlidirlər.



## **6. Tədris prosesinin forma və metodları**

6.1 Tədris formal təhsil formasında həyata keçirilir. Təhsilalma forması əyanıdır.

030824 "Kompüter sistemlərində programlaşdırma" ixtisası üzrə tələbələrin təhsili kredit sisteminə uyğunlaşdırılmış tədris plan və programları əsasında həyata keçirilir.

6.2. Tədris prosesində müxtəlif tədris-təlim metodlarından istifadə olunur (nəzəri, praktiki, laborator məşğələləri və s.). Bununla yanaşı təhsil alanların yaradıcı fəaliyyətinə imkan verən, tədqiqatçılıq bacarıqlarını stimullaşdırın yanaşmalara geniş yer ayrılmalıdır. Yeni pedaqoji texnologiyaları və müasir interaktiv təlim metodlarını eks etdirən dərs-ekskursiya, dərs-yarış, dərs-müzakirə, dərs-disput kimi qeyri-standart tədris yanaşmalarından istifadəyə üstünlük verilməli, təlim prosesinin əvəkliliyini təmin edən müxtəlif iş formalarından (kollektiv iş, qruplarla iş, cütlərlə iş, fərdi iş) istifadə olunmalıdır. Təlim prosesində dialoqa, məntiqi və tənqidi təfəkkürü inkişaf etdirən, yaradıcı fəaliyyətə əsaslanan fəal və interaktiv metodlardan istifadə edilməlidir. Tədris prosesində həmçinin SƏT (Səriştə Əsaslı Tədris) və layihə metodlarından da aktiv istifadə edilməlidir.

### SƏT (Səriştə Əsaslı Tədris) Metodu:

- (1) Müəllim təkcə təhsilverən olaraq deyil həm də fasilitator rolunu, tələbələr isə sərbəst şəkildə öyrənən təhsilalan rolunu yerinə yetirir. Nəzəri dərslər üçün optimal sinf ölçüsü 20 tələbə, təcrübə dərsi üçün 10 tələbə və kompetensiya təcrübəsi üçün kiçik qrup (2 ~ 5 tələbə) təşkil edir.
- (2) Nəzəri dərslər üçün təhsilverən mühazirə, sual-cavab, proyektorundan istifadə etməklə təqdimat, müzakirə metodu və digər üsullardan istifadə edərək tələbələrə dərsi tədris edə bilər.
- (3) Müəllimlər tələbələrə dərsi tədris etdikləri zaman, yarımil ərzində bir səriştəyə və ya alt-səriştəyə aid mövzuların tədrisində "blok sistemi"ni tətbiq edə bilərlər. Tələbələr səriştə üzrə mövzusuları bitirdikdən sonra npvbəti "blok" sisteminə keçə bilərlər. Bu sistem tələbələrə nisbətən böyük bir səriştələri səmərəli şəkildə və uğurla əldə etməsinə imkan verir.

### Layihə Metodu

- (1) Sinifda tələbələr 2 ~ 5 tələbədən ibarət kiçik qruplara bölünür və yerinə yetirilməsi üçün tapşırıqlar müəyyən edilir. Proses, rol təyinatı və cədvəl də daxil olmaqla layihə planını hazırlanır. Lazımı materialları hazırlanır.
- (2) Proses zamanı müəllimin nəzarəti altında peşə təhsili müəssisəsinin avadanlıqları, alətləri və vasitələrindən istifadə edilir. Tələbələr layihənin nəticəsinə dair təqdimatı digər tələbələrə təqdim edir. Qiymətləndirmə meyarlarına görə layihənin nəticəsini müəllim qiymətləndirir. Layihəyə aid müəyyən işləri və nəticələri təhsil müəssisəsinin məhsul sərgisində nümayiş etdirilir.

## **7. Yekun dövlət attestasiyasına qoyulan tələblər və qiymətləndirmə**

- 7.1. Tələbələrin qiymətləndirilməsi Azərbaycan Respublikasının Təhsil Nazirliyinin KQ-06 nömrəli qərarı ilə təsdiq olunmuş “Peşə təhsili pilləsində təhsilalanların attestasiyasının aparılması Qaydası” sənədində qeyd olunmuş formada həyata keçirilir. Subbakanlavriat səviyyəsində ixtisaslar üzrə təhsil proqramları təhsilalanların dövlət attestasiyası ilə yekunlaşır.
- 7.2. Tədris planının bütün şərtlərini yerinə yetirmiş, o cümlədən nəzərdə tutulmuş attestasiyalardan müvəffəq qiymət almış tələbə üçün təhsil müddətində əldə etdiyi nəticələrə uyğun olaraq ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG) hesablanır. ÜOMG tələbənin təhsil proqramını mənimsemə səviyyəsinin göstəricisidir və diploma əlavəyə daxil edilir. ÜOMG modul/fənlər üzrə toplanan balların həmin modul/fənnə görə qazanılan kreditlərə hasilləri cəmlərinin tədris planında nəzərdə tutulan müvafiq kreditlərin cəminə olan nisbəti kimi müəyyənləşdirilir:

$$\text{ÜOMG} = \frac{b_1+k_1^*+b_2k_2^*+b_3k_3^*+\dots+b_{n}k_n^*}{k_1+k_2+k_3+\dots+k_n}$$

b<sub>1</sub>, b<sub>2</sub>, ..., b<sub>n</sub> - tələbənin modullar (fənn) üzrə yiğdiyi ballar

k<sub>1</sub>, k<sub>2</sub>, ..., k<sub>n</sub> - modullara tədris planında nəzərdə tutulan müvafiq kreditlər

k<sub>1</sub>\*, k<sub>2</sub>\*, ..., k<sub>3</sub>\* - modullar üzrə qazanılmış kreditlər (əgər tələbə imtahandan müvəffəq qiymət almazsa o, krediti qazanmamış hesab edilir və bu əmsal «0» sıfır olur)

- 7.3. Subbakanlavriat səviyyəsində tələbələrin topladığı kreditlərin sayı 180 olmalıdır. İxtisaslar üzrə təhsil proqramlarında nəzərdə tutulmuş kreditləri toplayan tələbə həmin proqramı mənimmiş hesab edilir. Peşə təhsili müəssisələrində subbakanlavriat səviyyəsinə uyğun yüksək peşə təhsili proqramı üzrə tədris planını tam yerinə yetirmiş şəxslərə yekun Dövlət Attestasiya Komissiyasının qərarı əsasında “subbakanlavriat dərəcəsi verilir.

